

Elm və texnika üzrə prorektor

AzTU-nun rektor əvəzi

_____ İ.T.Pirməmmədov

_____ prof. X.M.Yahudov

« _____ » _____ 2019-cu il

Magistrlik dissertasiyasının yazılması prosesində hesabatlılıq və qiymətləndirmə prosedurları

1.1. Magistrant magistratura səviyyəsində təhsilin 2-ci ilinin hər semestrində iki dəfə olmaqla magistrlik dissertasiyası üzrə fərdi iş planına (əlavə 1) uyğun olaraq görülmüş işlər barədə elmi rəhbərə müvafiq formalarda (2, 3, 4 və 5 nömrəli əlavələr) dörd hesabat təqdim edir. Dissertasiya işi 3 fəsildən ibarət olacaqdır.

1.2. Hər bir hesabat 2, 3, 4, 5 və 6 saylı əlavələrində göstərilmiş müvafiq meyarlar üzrə elmi rəhbər tərəfindən qiymətləndirilir. Hesabatların yekun qiyməti meyarlar üzrə verilən balların cəmi kimi hesablanır. Hər bir meyar 10 balla qiymətləndirilir.

1.3. Hesabatlar üzrə əsas tələblər aşağıdakılardır:

1.3.1. I hesabatda dissertasiya işinin strukturlaşmış ilkin planı, istifadə olunacaq ədəbiyyatın ilkin siyahısı, tətbiq olunacaq metodlar barədə məlumatlar əks olunmalıdır. Magistrant I hesabatı və dissertasiyanın bu hesabatla əhatə olunan hissəsini təhsilin ikinci ilinin oktyabr ayının 15-dək elmi rəhbərə və sonuncu variantını “Magistratura və doktorantura” şöbəsinə təqdim etməlidir. Elmi rəhbər müvafiq qaydada qiymətləndirməni aparmalı, qiymətləndirmənin nəticələrini əks etdirən, əlavə 2-yə uyğun hazırlanmış hesabatı oktyabrın 25-dək kafedraya təqdim etməlidir.

1.3.2. II hesabatda mövzunun aktuallığını, problemin qoyuluşunu və öyrənilmə səviyyəsini, tədqiqatın məqsəd və vəzifələrini, tədqiqatın nəzəri-metodoloji əsaslarını və istifadə olunacaq tədqiqat metodlarının əsaslandırılmasını əks etdirən ümumiləşdirilmiş müddəalar verilməli, istifadə olunmuş ədəbiyyat siyahısı əlavə olunmalıdır. II hesabat dissertasiya işinin 1-ci fəslinin qısa məzmununu əks etdirməlidir.

Magistrant II hesabatı və dissertasiyanın bu hesabatla əhatə olunan hissəsini (1-ci fəslə) təhsilin 2-ci ilinin dekabr ayının 15-dək elmi rəhbərə təqdim etməlidir. Elmi rəhbər müvafiq qaydada qiymətləndirməni aparmalı, qiymətləndirmənin nəticələrini əks etdirən əlavə 3-ə uyğun hazırlanmış hesabatı dekabrın 25-dək kafedraya təqdim etməlidir.

1.3.3. III hesabatda seçilmiş tədqiqat metodlarının tətbiqində imkan və məhdudiyyətlərə, tədqiqatın informasiya bazasına, əldə edilən nəticələrə dair məlumatlar əks etdirilməlidir. III hesabat dissertasiya işinin 2-ci fəslinin qısa məzmununu əks etdirməlidir.

Magistrant III hesabatı və dissertasiyanın bu hesabatla əhatə olunan hissəsini (2-ci fəslə) təhsilin 2-ci ilinin fevral ayının 15-dək elmi rəhbərə təqdim etməlidir. Elmi rəhbər müvafiq qaydada qiymətləndirməni aparmalı, qiymətləndirmənin

nəticələrini əks etdirən əlavə 4-ə uyğun hazırlanmış hesabatı fevral ayının 25-dək kafedraya təqdim etməlidir.

1.3.4. IV hesabatda tədqiqatın nəticələrinin sintezi, qoyulmuş problemin həlli üçün tədqiqatın nəticələri ilə əsaslandırılmış mülahizə və təkliflər, bu nəticələrin elmi-praktiki əhəmiyyəti və tətbiq sahələri barədə ümumiləşdirilmiş məlumatlar verilməlidir. IV hesabat dissertasiya işinin 3-cü fəslinin qısa məzmununu əks etdirməlidir.

Magistrant IV hesabatı və dissertasiyanın bu hesabatla əhatə olunan hissəsini (3-cü fəsil, nəticə və təkliflər) təhsilin ikinci ilinin aprel ayının 10-dək elmi rəhbərə təqdim etməlidir. Elmi rəhbər müvafiq qaydada qiymətləndirməni aparmalı, qiymətləndirmənin nəticələrini əks etdirən əlavə 5-ə uyğun hazırlanmış hesabatı aprelin 15-dək kafedraya təqdim etməlidir.

1.3.5. Elmi rəhbər hesabatları qiymətləndirərkən magistrantın hesabatı və dissertasiyanın bu hesabatla əhatə olunan hissəsi barədə məlumatlılıq səviyyəsini nəzərə almalıdır. Bunun üçün elmi rəhbər magistrantla şifahi ünsiyyət qurmalı və onun işlə bağlı məlumatlılıq səviyyəsini müəyyən etməlidir. Magistrantın təqdim etdiyi hesabat və dissertasiyanın bu hesabatla əhatə olunan hissəsi ilə bağlı məlumatlılıq səviyyəsi aşağı olduğu halda hesabat "0" balla qiymətləndirilir və bu barədə kafedra müdürünə rəsmi məlumat verilir. Kafedrada bu işin səbəbləri araşdırılaraq müvafiq qərar qəbul edilir.

1.3.6. Kafedra mütəmadi olaraq hesabatların qiymətləndirilməsi prosesinin monitorinqini aparmalıdır. Bu məqsədlə kafedranın müvafiq ixtisaslar üzrə tədris aparən əməkdaşlarından ibarət olan monitorinq qrupları yaradılır.

Monitorinqlər müsahibə formasında aparılır. Monitorinq üçün dəvət edilən magistrant təyin olunan vaxtda tələb olunan hesabatı və dissertasiyanın bu hesabatla əhatə olunan hissəsini özü ilə gətirməlidir. Monitorinq zamanı dissertasiyanın müvafiq hissəsinin məzmunu və magistrantın həmin hissə üzrə məlumatlılıq səviyyəsi ilə elmi rəhbər tərəfindən verilən qiymət arasında uyğunsuzluqlar aşkar edildikdə, monitorinq qrupu hesabatın yenidən qiymətləndirilməsini aparır və bu barədə müvafiq akt tərtib edir. Elmi rəhbərlər monitorinq prosesində iştirak edə bilərlər.

1.3.7. Magistrant dissertasiyanın bu qaydalarla müəyyən edilmiş tələblərə uyğun şəkildə tərtib edilmiş yazılı nüsxəsini və dissertasiyanın qısa məzmununu əks etdirən referatı (IV hesabatı təqdim etdikdən sonra) aprelin 20-dək elmi rəhbərə təqdim etməlidir.

1.3.8. Elmi rəhbər dissertasiyanın tam məzmunu ilə tanış olmalı, dissertasiyanın qiymətləndirilməsini 6-cı əlavədə göstərilmiş formada aparmalı, bu qiymətləndirmə blankının bir nüsxəsini aprelin 30-dək kafedraya, digərini isə magistranta təqdim etməlidir. Eyni zamanda magistrantla şifahi ünsiyyət qurmalı, onun dissertasiya işinin kafedrada ilkin müzakirəyə hazırlıq səviyyəsini yoxlamalıdır. Kafedrada keçirilən ilkin müzakirədə öz rəyini bildirməlidir.

AzTU Elmi şurasının 01 may 2019-cu il tarixli iclasında (protokol 8) qəbul edilmişdir.

MAGİSTRLIK DISSERTASIYASI ÜZRƏ FƏRDİ İŞ PLANI

İxtisasın şifri və adı: _____

İxtisaslaşma: _____

Qrup: _____

Təhsil adlığı dil: _____

Magistranın soyadı, adı və atasının adı

Elmi rəhbər: _____

(elmi adı və dərəcəsi, soyadı, adı və atasının adı)

Elmi məsləhətçi (təyin olunduqda): _____

(elmi adı və dərəcəsi, soyadı, adı və atasının adı)

1. Dissertasiya işinin mövzusu:

“ _____ ”

2. Tədqiqat üçün ədəbiyyatın seçilməsi və informasiya bazasının axtarışı – təhsilin birinci ili

3. Dissertasiya üzrə işlərin yerinə yetirilməsinin təqvim planı – təhsilin ikinci ili

	Təhvil verilməli olan işlərin adı	İcra müddəti
1.	Dissertasiyanın planı, tədqiqat metodları və ilkin ədəbiyyat siyahısı – I hesabat	15 oktyabr
2.	Dissertasiyanın nəzəri-metodoloji hissəsi – II hesabat	15 dekabr
3.	Tədqiqatın aparılması və təhlil hissəsi – III hesabat	15 fevral
4.	Sintez və təkliflərin hazırlanması - IV hesabat	10 aprel
5.	Dissertasiyanın kafedraya təqdim edilməsi	30 aprel

Elmi rəhbər _____

imza

Elmi məsləhətçi _____

imza

Tapşırığı qəbul etdim _____

(magistranın imzası)

Tapşırığın qaytarılması tarixi “ ____ ” _____ 20__ il

Qeyd 1. Dissertasiya işi üzrə verilmiş tapşırıq 2 nüsxədən ibarətdir. Nüsxənin biri magistranta verilir, ikincisi isə kafedrada saxlanılır.

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN TEXNİKİ UNİVERSİTETİ

Magistrlik dissertasiyası üzrə I hesabatın qiymətləndirilməsi

Magistrantın S.A.A. _____ (imza)

Mövzu:

İxtisaslaşma:

Qrup:

Əlaqə (telefon, e-mail və s.):

Qiymətləndirmə

- | | |
|---|-------------|
| 1. Dissertasiya işinin planının mövzu ilə uyğunluğu | - _____ bal |
| 2. Planın tədqiqat yönümlülüğü | - _____ bal |
| 3. Planın dissertasiya tələblərinə uyğunluğu | - _____ bal |
| 4. Ədəbiyyatın yetərliliyi | - _____ bal |
| 5. Ədəbiyyatın yeniliyi | - _____ bal |

YEKUN QIYMƏT - _____ bal

Qiymətləndirmə 10 ballıq şkala üzrə aparılır. Yekun qiymət meyarlar üzrə balların cəmi kimi hesablanır

Elmi rəhbər: _____ S.A.A.

imza, tarix

Elmi məsləhətçi: _____ S.A.A. (təyin olduğu təqdirdə)

imza, tarix

Dissertasiya işinin planı, ədəbiyyat siyahısı və tədqiqat metodları barədə 5 səhifəlik hesabat əlavə olunmalıdır.

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN TEXNİKİ UNİVERSİTETİ

Magistrlik dissertasiyası üzrə II hesabatın qiymətləndirilməsi

Magistrantın S.A.A. _____ (imza)

Mövzu:

İxtisaslaşma:

Qrup:

Əlaqə (telefon, e-mail və s.):

Qiymətləndirmə meyarları

1. Mövzunun aktuallığının, problemin qoyuluşunun, öyrənilmə səviyyəsinin, obyekt və predmetinin əks etdirilməsi - _____ bal
2. Tədqiqatın məqsəd və vəzifələrinin qoyuluşu - _____ bal
3. Nəzəri-metodoloji bazanın və tədqiqat metodlarının seçimində istifadə olunmuş ədəbiyyatın yeniliyi - _____ bal
4. Tədqiqatın nəzəri-metodoloji əsaslarının işlənmə səviyyəsi - _____ bal
5. Seçilmiş tədqiqat metodlarının əsaslandırılma səviyyəsi - _____ bal

YEKUN QIYMƏT - _____ bal

Qiymətləndirmə 10 ballıq şkala üzrə aparılır. Yekun qiymət meyarlar üzrə balların cəmi kimi hesablanır.

Elmi rəhbər: _____ S.A.A.

imza, tarix

Elmi məsləhətçi: _____ S.A.A. (təyin olduğu təqdirdə)

imza, tarix

Dissertasiya işinin girişi və birinci fəslə haqqında 5-7 səhifəlik hesabat əlavə olunmalıdır (istifadə olunmuş ədəbiyyat siyahısı ilə birlikdə)

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN TEXNİKİ UNİVERSİTETİ

Magistrlik dissertasiyası üzrə III hesabatın qiymətləndirilməsi

Magistrantın S.A.A. _____ (imza)

Mövzu:

İxtisaslaşma:

Qrup:

Əlaqə (telefon, e-mail və s.):

Qiymətləndirmə meyarları

- | | |
|--|-------------|
| 1. Tədqiqatın informasiya bazasının əhatəliliyi | - _____ bal |
| 2. Tədqiqatın informasiya bazasının yeniliyi | - _____ bal |
| 3. Seçilmiş tədqiqat metodlarından istifadə səviyyəsi | - _____ bal |
| 4. Aparılmış tədqiqatın işin nəzəri-metodiki hissəsi ilə bağlılığı | - _____ bal |
| 5. Əldə edilən nəticələrin qoyulmuş problemin həlli üçün əhəmiyyətliliyi | - _____ bal |

YEKUN QIYMƏT - _____ bal

Qiymətləndirmə 10 ballıq şkala üzrə aparılır. Yekun qiymət meyarlar üzrə balların cəmi kimi hesablanır)

Elmi rəhbər: _____ S.A.A.*imza, tarix***Elmi məsləhətçi:** _____ S.A.A. (təyin olduğu təqdirdə)

Dissertasiya işinin ikinci fəslə haqqında 5-7 səhifəlik hesabat əlavə olunmalıdır.

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN TEXNİKİ UNİVERSİTETİ

Magistrlik dissertasiyası üzrə IV hesabatın qiymətləndirilməsi

Magistrantın S.A.A. _____ (imza)

Mövzu:

İxtisaslaşma:

Qrup:

Əlaqə (telefon, e-mail və s.):

Qiymətləndirmə meyarları

- | | | |
|---|---|-----------|
| 1. Dissertasiyanın əvvəlki hissələri ilə məntiqi bağlılığının mövcudluğu | - | _____ bal |
| 2. Tədqiqatın nəticələrinin sintezinin (ümumiləşdirilməsi) səviyyəsi | - | _____ bal |
| 3. Nəticə və təkliflərin aparılmış tədqiqatlarla əsaslandırılma səviyyəsi | - | _____ bal |
| 4. İstifadə olunmuş mənbələrin tədqiqat üçün uyğunluğu və yetərliyi | - | _____ bal |
| 5. Nəticələrin elmi-praktiki əhəmiyyəti | - | _____ bal |

YEKUN QIYMƏT - _____ bal*Qiymətləndirmə 10 ballıq şkala üzrə aparılır. Yekun orta qiymət meyarlar üzrə balların cəmi kimi hesablanır***Elmi rəhbər:** _____ **S.A.A.***imza, tarix***Elmi məsləhətçi:** _____ **S.A.A.** (təyin olduğu təqdirdə)

Dissertasiya işi haqqında 5-7 səhifəlik ümumi hesabat əlavə olunmalıdır.

Magistrlik dissertasiyasının qiymətləndirilməsi blankı

Magistrant: _____ (S.A.A.)

İxtisaslaşma: _____

Mövzu: _____

s/s	Qiymətləndirmə meyarları	Qiymətləndirmə			
		yüksək	yaşxı	orta	zəif
1.	Dissertasiyanın mətninin yazıldığı dilin orfoqrafik və qrammatik qaydalarına uyğunluğu				
2.	Mövzunun aktuallığının əsaslandırılması və problemin qoyuluşu səviyyəsi, dissertasiyanın məqsəd və vəzifələrinin mövzuya uyğunluğu				
3.	Tədqiqatın nəzəri-metodoloji bazasının tədqiqinin səviyyəsi və yetərliyi				
4.	Tədqiqat metodunun seçiminin əsaslandırılma səviyyəsi və yetərliyi				
5.	Seçilmiş tədqiqat metodlarının informasiya bazasının əhatəliliyi, yeniliyi və bu metodların işdə tətbiqi səviyyəsi				
6.	Tədqiqatın nəticələrinin ümumiləşdirilmə səviyyəsi				
7.	İrəli sürülən təklif və mülahizələrin aparılmış tədqiqatla əlaqəsi və əsaslandırılması səviyyəsi				
8.	İstifadə olunmuş mənbələrin tədqiqat üçün uyğunluğu və yetərliyi				
9.	Nəticələrin mövzunun aid olduğu sahə üçün elmi-praktiki əhəmiyyəti				
10.	Magistrantın əldə etdiyi nəticələri təqdim etmə qabiliyyəti				
	<i>Dissertasiya müdafiəyə tövsiyə olunur</i>	<input type="checkbox"/>			
	<i>Dissertasiya müdafiəyə tövsiyə edilmir</i>	<input type="checkbox"/>			

Elmi rəhbər _____ (elmi adı, elmi dərəcəsi və S.A.A.)

imza və tarix

Qeyd: Elmi rəhbər qiymətləndirmə blankına əlavə olaraq dissertasiya ilə bağlı irad və təkliflərini təqdim edə bilər.